



.Bu gn Azrbaycanda Milli Qurtulu Gn qeyd olunur

Arannews : xbr verir ki, bu, uzun illr ial altnda olan Azrbaycan torpaqlar nn sartdn qurtulduqdan sonra qeyd olunan ilk Milli Qurtulu
.Günüdür;

Mhz 28 il vvl hakimiyyt qaydaraq Azrbaycan xalqn, dövltini v milltini parçalanmadan xilas edn ulu öndr Heydr liyevin hazrda Silahl Qüvlin Ali Ba Komandan, Prezident Iham liyev trfindn davam etdiriln .siyasi nticsind Azrbaycann razi bütövlüyü brpa olunub Ata vsiyitini layiqinc yerin yetirn Prezident Iham liyevin rhbrliyi altnda radtli Azrbaycan Ordusu Ermnistan silahl qüvlinin ial altnda saxlad zli v bdi .torpaqlarmz azad edib

Bununla da Azrbaycan dövlti Müzffr Ali Ba Komandann rhbrliyi il BMT-nin qtnamlrini döyü meydannya tkbana icra edib. Belliki, 30 il yaxn müddet rzind dümnin zbt etdiyi Azrbaycan torpaqlar sartdn .qurtulub

Düz 28 il vvl - Milli Mcisin 1993-cü il iyunun 15-d keçiriln iclasndak çxnda ulu öndr Heydr liyev Azrbaycan dövltçiliyinin glck inkiaf strategiyasn elan edib v bu gün Azrbaycan tarixin Milli Qurtulu Günü kimi daxil olub, Azrbaycan .dövltçiliyi yox olmaq thlüksindn qurtulub

Hmin gün Azrbaycan xalqnn tlbi il ikinci df hakimiyyt qaydan Heydr liyev Ali Sovetin sdri seçilib. Bununla da uzun illr davam edn grginlik v qardurma sngiyib v ölk vtnda müharibsi v parçalanma thlüksindn xilas olub. Milli qurtulu flfsi sözün geni mnasnda Azrbaycann mövcudluunu, onun n böyük tarixi nailiytyi olan .müstqilliyini tmin edir

gr müstqilliyi qazanmaq ilkin rt idis, ikinci vacib msl suverenliyi qoruyub inkiaf etdirmk idi v bu ümummilli liderin iradsi saysind reala çevrildi. O, Milli Azrbaycan dövltçiliyi konsepsiyasn yaratd. Bütün manelr baxmayaraq, n qsa müddet ölkd ictimai .siyasi sabitlik brpa olundu

Heydr liyev 1993-cü il iyunun 20-d Azrbaycan hqiqtlrinin dünya ictimaiyytin çatdrmas üçün yerli v xarici jurnalistlr üçün brifinq keçirib, iyunun 21-d is bir sra ölklin diplomatlar il görüüb. Bu sahd yürüdüln siyast respublikan informasiya blokadasndan çxartd. Dünyada Azrbaycanla bal formalaan fikri müsbt yönd dyidi. Mhz bel bir mürkkb siyasi raitd Heydr liyevin böyük potensial Azrbaycann müstqilliyinin qarantna çevrildi. Ümummilli liderin xsiyyti, onun özünmxsus siyasi idaretm qabiliyyti, qtiiyyti v xarizmas siyasi böhrana son qoydu v Azrbaycann dünya birliyin integrasiyas .baland

1997-ci ild Milli Mcisin deputatlar 15 iyun tarixinin tqvim Azrbaycan Respubikasnn Milli Qurtulu Günü kimi salnmas tklifi il çx

ediblər və parlament bu təklifi bynib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyət qayd Milli Qurtuluş Günü; kimi qeyd edilir